

**“TANITIM” RUBRİKASI**

**DÜZGÜN VƏ ƏN TEZ CAVAB VERƏNLƏR**

<b>Ad</b>	<b>Rubrika-Sual</b>	<b>Düzgün cavab</b>	<b>Tarix</b>
<b>Yeganə YH Hajiyeva</b>	1) Şəkərin qiymətində 10 % artım onun istehlakını 5 % azaldır. Qiymətdə artım ev təsərrüfatlarını məcbur edir ki:	A	<b>02.11.12</b>
<b>Nijat Cavanşir</b>	a. şəkərə çox pul xərcləsinlər. b. şəkərə az pul xərcləsinlər c. şəkərə eyni miqdarda pul xərcləsinlər. d. şəkər əvəzedicisi olan kofe və çayın istehlakını artırırlar		
<b>Rafael Gulmemmedli</b>	2) İqtisadi Tədqiqatlar Mərkəzi neçənci ildə dövlət qeydiyyatından keçib?	D	
<b>Vahid Shirinov</b>	a. 2001 b. 1996 c. 2003 d. 1999		
<b>Mehman M. Azərbaycan Göyçay</b>	3) Əgər ölkə iqtisadiyyatı inflasiyadan əziyyəyə çəkirsə bu problemin təsirini azaltmaq üçün hansı fiskal siyasət həyata keçirilməlidir?	C	
<b>Vuqar Qasimov</b>	a. Pul təminatını artırmaq b. Hökumətin xərcləmələrini artırmaq c. Vergiləri artırmaq d. Reservləri artırmaq e. Defisit xərcləri artırmaq		
<b>Tural KareemLee</b>	1) Əgər almanın təchizatı azalarsa, aşağıdakılardan hansı hal ümumilikdə bazarda baş verəcək?	D	
<b>Samir Nemo Nifteliyev</b>	a. Almaya tələbat azalacaq b. Alma istehsalçılarının xərcləri azalacaq c. A və B cavablarının hər ikisi d. Almanın qiyməti artacaq e. Yuxarıdakılardan heç biri		
<b>Vahid Shirinov</b>	2) Aşağıdakılardan hansı böyük ehtimalla kofeyə olan tələbatı artıracaq?	C	
<b>Rakhshanda Alili</b>	a. İstehlakçı gəlirlərinin azalması b. Kofenin qiymətinin azalması c. Kofenin ən yaxın əvəzedicisi olan çayın qiymətinin artması d. Braziliyada kofe-istehsal edən regionlarda quraqlığın baş verməsi		
<b>Vahid Shirinov</b>	3) Əgər bir ölkə qızıl standartı üzərində olarsa, onda	B	
<b>Ilaha Samadova</b>	a) Yalnız qızıl sikkə və kağız əskinaslardan pul kimi istifadə etmək olar b) Həmin ölkənin məzənnəsi rahatlıqla qızıla çevrilə bilər c) Qızıl, hər hansı bir formada, pul kimi istifadə olunmalıdır d) Banklar borc verə bilməyəcəklər		
<b>Samir Veliev</b>	1) OPEC sözünün acilisi nedir?	Next ixrac edən ölkələr birliyi	
<b>Vusal Nəbiyev</b>			
<b>Mirjavad Seyidzadə</b>	2) "Makroiqtisadiyyat"-ın öyrəndiyi 3 əsas sahələri qeyd edin	İqtisadi artım. 2. İnflyasiya. 3. İşsizlik	
<b>Məmməd Həsən Qasimov</b>			

<b>Mirjavad Seyidzadə</b>	3)"Mikroiqtisadiyyat"-ın banisi kimi adətən kimi hesab edirlər?		
<b>Məmməd Həsən Qasimov</b>		Adam Smith	
<b>Fəridə Əsədullayeva</b>	1)Beynəlxalq ticarətdə istifadə olunan "Tarif" termini a)Ölkəyə daxil olan məhsullara limitin tətbit edilməsinə deyilir b)İstehsalçı ölkədən çıxarılan məhsulun qiymətinə deyilir c)İxracı stimullaşdırmaq üçün hökumətin tətbit etdiyi ödənişdir d)İdxala tətbiq edilən vergidir	D	<b>07.11.12</b>
<b>Məmməd Həsən Qasimov</b>			
<b>Azər Əbilov</b>	2)İnkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatı məhsuldarlığının aşağı olmasının səbəbi əsasən yaranır a) Resursların, o cümlədən torpağın qıtlığından b) Kənd yerlərdən şəhərlərə miqrasiyadan c) ərzaq məhsullarına effektiv tələbin çatışmazlığından d) Ferma ləvazimatlarına həddindən çox investisiyaların yatırılmasından	A	
<b>Zöhrab Kəlbəcərli</b>	3)Əgər bir qrup ölkələr öz aralarında ticarət bariyerlərin ləğv edərlərsə və digər ölkədən gələn məhsullara eyni tarif tətbiq edərlərsə onda onlar		
<b>Fəridə Əsədullayeva</b>	a) Ümumi bazar yaradırlar b) Gömrük ittifaqı yaradırlar c) Federasiya yaradırlar d) Azad ticarət zonası yaradırlar	B	
<b>Samir Vəliyev</b>	1)"De-requlasiya" prosesində hökumət a)özəl sektor monopoliyaların dağıdır b) Ölkədə giriş tətbiq olunan bariyerləri aradan qaldırır c) Ölkədə girişə və minimum məhsul keyfiyyəti standartlarına tətbiq olunan bariyerləri aradan qaldırır d) Kommunal xidmətləri özəl sektora satır	C	<b>08.11.12</b>
<b>Emin Shirinov</b>			
<b>Samir Vəliyev</b>	2) ƏDV hansı növ vergiyə misaldır a) Ad valerom b) Birbaşa vergi c) Aksiz vergisi d) Spesifik vergi	A	
<b>Nigar Bağırzadə</b>			
<b>Emin Shirinov</b>	3) İnflasiyanı ölçmək üçün adətən istifadə olunan index adlanır a) İstehsalçı Qiymət indeksi b) ÜDM deflatoru c) Topdansatış qiymət indeksi d) İstehlakçı qiymət indeksi	D	
<b>Vahid Shirinov</b>			
<b>Valid Məmmədli</b>	1)"MFN" iqtisadi beynəlxalq terminin açılışı nədir? Tam cavablar qəbul olunacaq, dil baxımdan fərq etmir.	Most favored nation	<b>09.11.12</b>
<b>Emin Shirinov</b>			
<b>Məmməd Həsən Qasimov</b>	2)Milliləşdirmə deyəndə a) İctimai sektor tərəfdən ictimai kompaniyalara sahib çıxmaq nəzərdə tutulur b) İctimai sektor tərəfdən özəl kompaniyalara sahib çıxmaq nəzərdə tutulur c) Özəl sektor tərəfdən ictimai kompaniyalara sahib çıxmaq nəzərdə tutulur d) Yuxarıdakılardan heç biri	B	
<b>İbrahim Məmmədov</b>			

<b>Mirjadad Seyidzada</b>	3)Aşağıdakı məhsul və ya xidmətlərdən hansıları ideal azad-bazar iqtisadiyyatında təmin edilməzdi? a) İctimai nəqliyyat sistemi b) Pensiyalar c) Milli müdafiə d) Təhsil	C	
<b>Ulvi Merdeliyev</b>			
<b>Mammad Hassan Qasimov</b>	1)Əgər inflasiya gözləntiləri artarsa, onda Filips xətti a)sağ tərəfə sürüşəcək b)sol tərəfə sürüşəcək c)vertikal olacaq d) Yuxarıya mayili olacaq	A	
<b>Elşen Velizade</b>			
<b>Fəridə Əsədullayeva</b>	2) Azad bazar iqtisadiyyatında resursların paylanması a) İstehlakçı səsvərməsi əsasında müəyyən edilir b) Mərkəzi hökumətin planlaşması əsasında müəyyən edilir c) İstehlakçıların tərcihləri əsasında müəyyən edilir d) Firmaların gəlirlərinin səviyyəsi əsasında müəyyən edilir	C	12.11.12
<b>Yusif Yusifov</b>			
<b>Emin Shirinov</b>	3) Fərz edin ki 1990 və 1998 ci illər arasında nominal ÜDM ( ümum daxili məhsul) 5 trilyon dollardan 8.3 trilyon artır və qiymət indeksi 100 dən 140-a qalxır. Aşağıdakılardan hansı 1998-ci ildəki qiymətləri nəzərə almaqla 1990-cu il üçün olan ÜDM-ni göstərir?	B	
<b>Vahid Shirinov</b>	a. \$5.93 trilyon b. \$7 trilyon c. \$8.3 trilyon d. \$11.63 trilyon		
<b>Emin Shirinov</b>	1) İqtisadi inkişafa nail olmaq üçün, bir ölkənin _____ davamlı olaraq artım olmalıdır. a)Nominal ÜDM-də b)Milli gəlirlərində c)Real ÜDM-də d) Xalis milli məhsulunda E)İnflasiyasında	C	13.11.12
<b>Rafiq Hamzayeva</b>			
<b>Vahid Shirinov</b>	2) Tutaq ki, hansısa ölkənin 1000 nəfər əhalisi var. Cəmi əhalidən 200 nəfəri işsizdir, 500 nəfər işlə işləyir. Bu halda aşağıdakı mühakimələrdən hansı doğrudur? a) Sual səhvdir, çünki sualda 300 nəfərin ya işsiz olması, ya da işlə təmin olunması haqda məlumat verilmir. b) Əmək qabiliyyətli əhalinin 50%-i işlə təmin olunub. c) İşsizliyin dərəcəsi 20%-dir. d) Bu ölkənin əmək qabiliyyətli əhalisinin sayı 700 nəfərə bərabərdir.	D	
<b>Sanan Qahramanov</b>			
<b>Alex Platz</b>	3) İdeal rəqabətin hökm sürdüyü sənaye ölkəsində şirkətlər toksik tullantıların zərərsizləşdirilməsinə əlavə xərc çəkmir, onu çaya tökürlər. Bu halda hökumətin resurslardan daha səmərəli istifadəni təmin etmək fəaliyyəti sənaye məhsullarında və məhsulların qiymətlərində hansı aşağıdakı dəyişikliyə gətirib çıxara bilər?	B	
<b>Emin Shirinov</b>	Məhsul Qiymət a) Azalma Azalma b) Azalma Artım c) Artım Azalma d) Artım Artım e) Artım Heç bir dəyişiklik		

<b>Emin Shirinov</b>	1) Amerika Birləşmiş Ştatlarında İstehlakçı Qiymət İndeksini hansı agentlik hesablayır və o barədə hesabat verir? A)Federal Reserv Heyyəti B)Əmək Statistika Bürosu C)Maliyyə Departamenti D)İqtisadi Təhlil üzrə Büro E)İqtisadi Tədqiqat üzrə Milli Büro	B	14.11.12
<b>Mammad Hassan Qasimov</b>			
<b>Mammad Hassan Qasimov</b>	2) Əgər Yaponiyada qiymət indeksi 2004-cü ildə 200 və 2005-ci ildə 220 olubsa, onda bu iki-il ərzində inflasiya dərəcəsi nə qədər olub?  A: 5% B: 8% C: 10% D: 20% E: 25%	C	
<b>Rauf Sharif</b>			
<b>Nurlan Ahmedgil</b>	3) Aşağıdakılardan hansı Azərbaycanın ÜDM-in artırır? a. “NAZ” avtomobil kompaniyasının Yaponiyada maşın istehsalına və satışına başlaması b. Mercedes-Benz şirkətinin Bakıda maşın istehsalına və satışına başlaması c. Azərbaycanlı sərmayəçinin “NAZ” kompaniyasının səhmlərinin 100-nü alması d. Azərbaycanlı sərmayəçinin Mercedes-Benzin səhmlərinin 100-nün alması	B	
<b>Tamraz Hamid</b>			
<b>Aydin İslam</b>	1) Hər hansı bir ölkənin iqtisadiyyatını nominal ÜDM və ÜDM deflatorlarının aşağıdakı qiymətləri ilə nəzər alın: Nominal ÜDM (2006): \$2,400 Nominal ÜDM (2005): \$2,100 ÜDM deflatoru(2006): 120 ÜDM deflatoru( 2005): 105 Belə olduqda, onda real ÜDM-nin inkişaf dərəcəsi 2005-ci ildən 2006-cı ilə kimi nə qədər olub? A. 0 faiz B. Təqribən 1.05 faiz C. Təqribən 1.10 faiz D. Təqribən 6 faiz E. Təqribən 14.3 faiz	A	
<b>Tural KareemLee</b>			
<b>Emin Shirinov</b>	2) Baba nəvəsinə deyir: Mən 1940-cı ildə sənin yaşında olanda bir saat üçün 2 dollar qazanırdım. Nəvə isə babasına belə deyir: Baba, indiki dövrdəki qiymətlərlə sənin qazandığın mənimkindən 2 dəfə çox edir. Beləliklə, əgər 1940-cı ildə İstehlak Qiymətləri İndeksi (İQİ) 14 idisə və siz hazırda bir saata 14 dollar qazanırsınızsa, onda siz yuxarıdakı mühakiməni irəli sürəndə fərz etdiyiniz İQİ-nin hazırkı səviyyəsi nə qədərdir? A. 142 B. 168 C. 196 D. 200 E. 392	C	
<b>Vahid Shirinov</b>			
<b>Akshin Ibishov</b>			3) Duopolya _____

<b>Arazxan Askerxanov</b>	A. İki məhsul istehsal edən 1 istehsalçının monopoly bazarında məhsulları satanda baş verir B. İki məhsul istehsal edən bir neçə istehsalçıların rəqabət olan bazarda rəqabət aparanda baş verir C. Hər hansı bir məhsul istehsal edən iki istehsalçıların eyni bazarda rəqabət aparanda baş verir D. İki məhsul istehsal edən iki istehsalçıların oligopolya olan bazarda rəqabət aparanda baş verir.	C	
<b>Rasul Rasulov</b>	1) Rəqabət bazarında ət məhsullarının qiyməti müəyyən olunur: A. Hökumət tərəfindən B. Biznes monopoliyaları tərəfindən C. Tələb-təklif əsasında D. İstehlakçı Qiymət İndeksi əsasında	C	<b>16.11.12</b>
<b>Emin Shirinov</b>			
<b>Tural KareemLee</b>	2) İyunun 12, 2012-ci ildə Dünya Bankı açıqladığı “Qlobal İqtisadi Prospektlər” hesabatında 2012-13-cü maliyyə illərində Hindistan iqtisadiyyatının neçə faiz artacağını qeyd edib? a. 6.9 faiz b. 7.2 faiz c. 7.9 faiz d. 7 faiz	A	
<b>Emin Shirinov</b>			
<b>Akshin Ibishov</b>	3) Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) yaradılmasının nəticəsi nə oldu? A. II Dünya Müharibəsindən sonra qeyri-tariff baryerlərində azalma baş verdi B. Yalnız 1970-ci ildən sonra tariflərdə azalma baş verdi C. II Dünya müharibəsindən sonra tariflərdə azalma baş verdi D. 1950-ci illərdən sonra tariflərdə artım baş verdi	C	
<b>Neimi Huseynli</b>			
<b>Veli Almammadov</b>	1) ÜDM-i hesablayarkən aşağıdakılardan hansı investisiya kimi nəzərə alınır? A. İstiqrazların satışından əldə olunan gəlir B. “Azərsun Holding”in səhmlərinin satılan hissəsi C. Ev təsərrüfatının istismar müddəti 20 il olan yeni avtomobil alması D. Yeni evin tikilməsinə qoyulan vəsait E. Universitet tələbəsi tərəfindən ödənilən təhsil haqqı	D	<b>19.11.12</b>
<b>Emin Shirinov</b>			
<b>Vahid Shirinov</b>	2) Tutaq ki, Bakı şəhərində taksidə gediş haqqı 20 faiz artır, amma metroda gediş haqqı dəyişmişdir. Bu halda taksidə yüksək gediş haqqının olması nəticəsində metrodan əldə olunan ümumi gəlir _____, taksi fəaliyyətindən əldə olunan gəlir isə _____ (Boş buraxılan yerləri düzgün cavabla doldurun). a. Azalacaq; Arta və ya azala bilər b. Artacaq; Arta və ya azala bilər c. Ya artacaq, ya da azalacaq; Artacaq d. Ya artacaq, ya da azalacaq; Azalacaq	B	
<b>Ruzgar Mikayilova</b>			
<b>Amin Humbetov</b>	3) “İqtisadiyyat” sözü yunan sözü olan “oikonomos” sözündən gəlir və mənası A)ətraf mühit deməkdir B)İstehsal deməkdir C) Ev təsərrüfatların idarə etmək deməkdir D) Qərar qəbul edənlər deməkdir E)Yuxarıdakılardan heç biri	C	
<b>İntiqam Bəşirov</b>			
<b>Emin Shirinov</b>	1) 2. İstehlakçı Qiymət İndeksinin alternativ adı nədir? A. Paasche Index		

<b>L-khan Mashayev</b>	B. Laspeyres Index C. Keynes Index D. Mundell Index	B	<b>20.11.12</b>
<b>Abdulla Shaiq</b>	2) Mərkəzi Bankın hökumətin müdaxiləsindən sərbəstliyi nə qədər yüksək olarsa inflasiya da bir o qədər yüksək olar.	A	
<b>Tural KareemLee</b>	A.Səhf B.Düz		
<b>Samir Veliev</b>	3) Okun qanununa görə, işsizlik səviyyəsindəki 1 % artım ÜDM-də neçə faiz itki ilə nəticələnir?	B	
<b>Emin Shirinov</b>	A.3 B.2 C.4 D.5		
<b>Emin Shirinov</b>	1) 1. Joseph E. Stiglitz 2001-ci ildə ____ görə Nobel mükafatına layiq görülüb? ( Boş qalan yeri doldurun)	A	
<b>Vahid Shirinov</b>	A. Assimetrik məlumat vasitəsilə bazarlar B. İqtisadi elmdə psixoloji tədqiqat C. Ticarət modelləri və yerləşmə		
<b>Sara Memmedova</b>	2) Bu cümlə kimə aiddir: “mən hər bir şəraitdə vergilərin azadılmasının tərəfdarıyam. Yəni nə vaxt mümkün olarsa - heç bir bəhanə, heç bir səbəb olmadan belə”.	B	<b>21.11.12</b>
<b>Alemdar Bayrak</b>	A. Ronald Reagan B. Milton Friedman C. Margaret Thatcher D. Friedrich Hayek		
<b>Samir Gasimov</b>	3) Xam neftin qiymət aşağı düşəndə: a)Benzinə olan tələbat çox güman ki aşağı düşəcək b)Benzinə olan tələbat çox güman ki artacaq c)Benzinin təchizatı çox güman ki artacaq, və onun qiymət çox güman ki azalacaq d)Benzinin təchizatı çox güman ki azalacaq, və onun qiyməti çox güman ki artacaq.	C	
<b>Samir Veliev</b>			
<b>Nurlan Hacızadə</b>	1) Əgər ABŞ dollarının dəyəri artarsa, böyük ehtimalla bu prosesin ABŞ məhsullarının digər ölkələrə ixracına nə kimi təsiri ola bilər?	B	<b>22.11.12</b>
<b>Amin Humbetov</b>	A. İxrac çoxalacaq B. İxrac azalacaq C. İxrac dəyişməz qalacaq D. Yuxarıdakılardan heç biri		
<b>Ziver Memmedcan</b>	2) “Siyasi İqtisadiyyat və Vergi prinsipləri barədə” kitabında David Rikardonun inkişaf etdirdiyi ən mühüm konsepsiya nə idi?	D	
<b>Elgun İbrahim Mehemedelizade</b>	A.Ümum Daxili Məhsul B. Real Valyuta Məzənnələri C. Defisit Xərclənməsi D. Müqayisəli Üstünlük		
<b>Rakhshanda Alili</b>	3) Bir saata Samir ya 6 pizza və ya da 12 tort hazırlaya bilər. Elşən isə ya 6 pizza və ya da 18 tort hazırlaya bilər. Pizza hazırlanmasında ____ üstünlüyə malikdir. ( Boş qalmış yeri doldurun)	C	
<b>Elmin İbrahimov</b>	A.Elşən mütləq B.Elşən müqayisəli C.Samir müqayisəli D. Samir mütləq		
<b>Mammad Hassan Qasimov</b>	1) Tarifin tətbiq edilməsi istehlakın ____ və idxalın ____ səbəb olur. (Boş qalan yerləri doldurun)	C	
	A. qalxmasına, qalxmasına B. enməsinə, qalxmasına		

<b>Fəridə Əsədullayeva</b>	C. enməsinə, enməsinə D.qalxmasına, enməsinə		
<b>Sevinj Valiyeva</b>	2) Əgər sizin gəliriniz iki dəfə artarsa və aldığınız məhsulların da qiyməti iki dəfə artarsa, onda sizin bu məhsullara qarşı olan tələbatınız çox güman ki _____. (Boş qalan yeri doldurun)	B	<b>23.11.12</b>
<b>Ulviyyə Memmedzadə</b>	A.artacaq B.dəyişməyəcək C.azalacaq D. sürüşəcək		
<b>Нурн Х-ев</b>	3) Aşağıdakılardan hamısı Zəif İnkişaf Etmiş ölkələrin inkişafına maneə kimi göstərilə bilər YALNIZ birindən başqa:	C	
<b>Xezer Bağirli</b>	A.resursların çatışmazlığı B.sərmayənin aşağı səviyyədə olması C.əhalinin sayının aşağı olması D.zəif infrastruktura E.zəif insan kapitalı		
<b>Tural Gurbanov</b>	1) ABŞ-ın Florida ştatında soyuqların düşməsi portağal məhsulunu ciddi olaraq azaltdı, və nəticədə Kaliforniyada portağal məhsullarının qiyməti qalxmağa məcbur oldu. Aşağıdakılardan hansı bu vəziyyətin izahını daha ətraflı verir?	C	<b>26.11.12</b>
<b>Samir Veliev</b>	A.Florida portağalının təchizatı aşağı düşdü və bu da Kaliforniya portağalının təchizatını, o cümlədən onun qiymətinin artmasına səbəb oldu B.Florida portağalının təchizatı aşağı düşdü və bu da Kaliforniya portağalının təchizatının azalmasına, onun qiymətinin isə artmasına səbəb oldu C.Florida portağalının təchizatı aşağı düşdü, bu da onun qiymətinin artmasına və Kaliforniya portağalına tələbatın artmasına səbəb oldu D.Şaxta ucbatından Florida portağalına olan tələbat azaldı və bu da Kaliforniya portağalının qiymətinin qalxmasına və ona qarşı tələbatın artmasına səbəb oldu.		
<b>Samir Veliev</b>	2) Əgər bir hökumət xalqın rifahın artırmaq istəyirsə o bu məqsədə çatmaq üçün daha yaxşı olardı _____		
<b>Roya Huseynova</b>	a. Yerli sənayenin beynəlxalq ticarətdən qorumaqla nail olsun b. Firmaların fəaliyyət göstərə biləcəyi məsələləri nizamlamaqla nail olsun c. Potensial rəqabət aparanların bazarlara daxil olmasına məhdudiyət qoyan bariyerləri azaltmaq yolu ilə nail olsun d. Bizneslərini itirmək təhlükəsində olan firmalara subsidiyalar verməklə nail olsun	C	
<b>Vahid Shirinov</b>	3) Beynəlxalq Valyuta Fondunun ( BVF) keçmiş başçısı olan Dominike Straus-Kanı kim əvəz etdi?	B	
<b>Akshin Ibishov</b>	A. Fu Yinq B. Kristine Laqarde C. Timoti Qeithner D. Mario Draqhi		
<b>Amin Humbetov</b>	1) Beynəlxalq ticarət qarşılıqlı olanda faydalı olur, çünki o A. Hər bir ticarət tərəfdaşına istehsal etdiyi ən yaxşı hansı məhsul üzrə ixtisaslaşmağa imkan verir B. Yerli sənayenin rəqabətliliyini azaldır və bu da yerli		

<b>Vahid Shirinov</b>	istehsalçıların qiymət artırmasını daha da asanlaşdırır C. Ticarət edən tərəflərə özlərinin birgə məhsullarının istehsalını genişləndirməyə imkan verir D. Yuxarıdakıların hamısı düzdür E. A və C cavabları düzdür, B isə səhvdir.	E	27.11.12
<b>Akshin Ibishov</b>	2)1990-ci ilin əvvəllərindən Britaniya iqtisadiyyatı resesiyaadan uzaqdır Düz Səhv	Düz	
<b>Vahid Shirinov</b>			
<b>Vahid Shirinov</b>	3) Aşağıdakılardan hansı hökumətin əsas makroiqtisadi məqsədlərindən biri DEYİL? A.Davamlı iqtisadi inkişaf B.Məşğulluq səviyyəsinin yüksək olması C. Xəm neftin qiymətində enmə D.Aşağı və stabil inflasiya	C	28.11.12
<b>Ulvi Emirzade</b>			
<b>Alizamin Jafarli</b>	1) Fərz edin ki hökumət xərcləri 10 % artırır və həmçinin də vergiləri də 10 % qaldırır. Belə olduqda, biz bu siyasətin _____ a.Milli gəlirin səviyyəsinə mühüm təsirinin olmayacağını gözləyə bilərik b.Milli gəlirə daraltma effektinin olacağını gözləyə bilərik c.Milli gəlirə genişləndirmə effektinin olacağını gözləyə bilərik d.Yuxarıdakılardan heç biri	C	
<b>Mammad Hassan Qasimov</b>			28.11.12
<b>Vahid Shirinov</b>	2) Hökumət xərclərinin səviyyəsində azalmanın baş verməsi inflasiyanı azaldacaq, lakin ola bilər ki məhsulun potensial səviyyəsinə isə mənfi təsir göstərsin. A. Düz B. Səhv	A	
<b>Samir Veliev</b>			
<b>Zaur Bayramlı</b>	3) " Barter" iqtisadi termini nə deməkdir?	Ticaretde nağd pul istifadə edilmeden malların mübadile edilməsi.	29.11.12
<b>Vahid Shirinov</b>			
<b>Konul Esedova</b>	1) Bu sitat kimə aiddir: “ Mən “ ucuz” sözünü yüksək qiymətləndirənlərdən deyiləm. O şərəf simvolu deyil, əksinə ümitsizlik göstəricisidir. Çünki ucuz qiymətlər ucuz məhsullara, ucuz məhsullar ucuz insanlara, və ucuz insanlar isə ucuz ölkəyə sonda gətirib çıxarır”.	B	29.11.12
<b>Mammad Hassan Qasimov</b>	A. Pat Buchanan B. William McKinley C. Jimmy Hoffa D. Benito Mussolini		
<b>Vahid Shirinov</b>	2) Bu sitat kimə aiddir: “ Dünyada heç bir nəsilin, bizdə indi olduğu kimi, heç kəsə laqeyd qalmayan qlobal iqtisadiyyat yaratmaq imkanı olmamışdır. Bu çox gözəl imkandır bizim üçün, amma eyni zamanda da böyük məsuliyyətli işdir”.	B	29.11.12
<b>Tural KareemLee</b>	A. Margaret Thatcher B. Bill Clinton C. Luiz Ignacio "Lula" da Silva D. James Wolfensen		
<b>Elmin Ibrahimov</b>	3) Bu sitat kimə məxsusdur: “Böyük Depresiya, başqa dövrlərdə baş verən kəskin işsizlik kimi, özəl iqtisadiyyatın qeyri-stabilliyindən deyil, daha çox hökumətin düzgün idarə etməməsindən baş verdi.”	D	29.11.12
<b>Mammad Hassan Qasimov</b>	A.Ronald Ragon B.Adam Smith C.John Maynard Keynes		



	D.Milton Friedman		
<b>Ziver Memmedcan</b>	1) Aşağıdakılardan hansı məhsul və xidmətlərin xaricdə istehsal olunmasına, ancaq onların istehlakının isə Azərbaycanda baş verməsinə istinad edir?	A	<b>30.11.12</b>
<b>Sabina Mustafayeva</b>	A. İdxal B. İxrac C. Xalis xarici investisiya D. Xalis ixrac		
<b>Ziver Memmedcan</b>	2) Hər hansı bir inkişaf etməkdə olan ölkənin ən mühüm xarakteristikalarından biri _____	B	
<b>Akshin Ibishov</b>	A. həmin ölkədə xəstəliklərin səviyyəsinin nisbətən yüksək olması B. həmin ölkədə adambaşına düşən gəlir aşağı olması C. A və B cavablarının hər ikisi D. A və B cavablarının heç biri		
<b>Vahid Shirinov</b>	3) Aşağıdakılardan hansı bütün vergi və digər gəlirlərin hökumət xərclərini bir ildə üstələyəndə baş verir?	A	
<b>Elgun İbrahim Mehmedelizade</b>	A.Büdcə qalığı B.Balanslaşdırılmış büdcə C.Büdcə kəsiri D.Hökumət borcları		